

Mariya Montessori: böyük pedaqqun həyat salnaməsi



Mariya Montessorinin taleyi artıq onun doğulduğu andan müəyyən edilmişdi. O, İtalyanın Kyaraval şəhərində, 31 avqust 1870-ci ildə, qədim köklərə malik zədəgan ailəsində dünyaya gəlmədi. Mariyanın nüfuzlu və zəngin olan atası tanınmış Montessorilər nəslindən və Böyük Xaç Kavaleri Ordeninə malik idi ki, bu da ona bir çox imtiyazlar verirdi. Ana da kubər ailəyə mənsub idi, İtaliyada tanınmış Stoppani nəslinin nümayəndəsi hesab olunurdu.

Ana xətti üzrə dayisi Antonio Stoppani onların arasında xüsusi məşhur idi. O, görkəmli ilahiyatçı alim idi. Tədqiqatçıların fikrincə, onun bəzi ideyaları Mariya tərəfindən bəyənilmiş və sonralar pedaqqi fəaliyyəti dövründə həyata keçirilmişdi. Mariyanın anası liberalizmin hökm sürdüyü bir ailədə böyüdü və yaşa dolduqdan sonra kəskin fikrili feminist oldu. O, Mariyanı da liberalizm və feminism ruhunda tərbiyə etmişdi.

Məktəb illəri

Mariya bilikləri çox asan mənimsemdir. Bu, qız məktəbə daxil olan kimi aydın oldu. Riyaziyyat onun üçün xüsusi maraqlı idi. Mariyanın 12 yaşı tamam olunda gimnaziyaya daxil olmaq üçün xoyalar qurğuşa başlıdı, lakin o dövrde italyan cəmiyyətində qadının təhsilli olması o qədər də dəstəklənmirdi və bütün ali təhsil müəssisələri kilsələr üçün nəzərdə tutulurdur. Amma Mariyanın öz sözünün üstündə durması, möhkəm xasiyyəti və valideynlərin nüfuzu öz işini gördü: qızı oğlanlar gimnaziyasına qəbul etdiler. Burada töbüt emlərinə aludə olan Mariya qəti qərara gəldi ki, onun həyatda yolu müəyyən olunub - o, mütləq həkim olacaq!

Montessorinin pedaqqi ideyaları

Mariya Montessori inadla xəyallarına doğru gedirdi: o, Roma Universitetinin tibb fakültəsinə daxil oldu. Bu, ictimaiyyət arasında yüksək rüyayı: o vaxtlar nə pedaqqolların, ne telebələrin arasında qadın cinsinin nümayəndələrinin olması mümkün deyildi! Mariya məşgələlərə yalnız öz atasının müşayiəti ilə gələ bildi. Nəhayət, Mariya 25 yaşında diplom aldı və İtaliyada ilk höküm-qadınlardan biri oldu. Hələ universitet illərində təcrübələr zamanı Mariya hevəsələsəb sistemi xəstəlikləri və əqli gerilik problemlərini öyrənməkə məşğul olurdu. İlk dəfə bu dövrde M.Montessorinin müalicə müəssisəsində fiziki və əqli imkanları məhdud olan azyaşlı pasientlərlə görüşü oldu. Bu uşaqların primitiv mövcudluğu onu sarsıldı, çünki heç bir şey onları se-mərəli fəaliyyətə sövq etmirdi.

Yeməkden sonra uşaqlar sadəcə döşəmədə sürünərək hereket edirdilər və çörəyin qırıntılarını yişir, onlardan sade fiqurlar düzəltməyə çalışırlırdı. Belə şəraitin özü heç də hər hansı bir inkişafı imkan yaratmadı. Beləliklə, Mariya onun pedaqqi-metodik ideyاسının osası olmuş belə bir fikrə gəldi ki, uşaqlar üçün (yalnız xəste deyil, həm də sağlam uşaqlar üçün) onların yaşına və psixi və-



Nurlan MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin
Pedaqqika və psixologiya
kafedrasının müəllimi

ziyyətinə uyğunlaşdırılmış xüsusi inkişafetdirici mühit yaratmaq lazımdır ki, burada bəşəriyyətin on əhəmiyyətli natiyyətlərinin etalonları vəsitsiələr uşaqlara göstərilmiş bu dünyaya haqqında bütün biliklər asan və əlçatan formada toplanacaq və onlar erkən yaşda bəşəriyyətin sivilizasiyaya doğru yolumu qət edə biləcəklər.

Pedaqqi fəaliyyəti

O dövrün elm xadimlərinin psixologiya və pedaqqika sahəsində əsərlərinin öyrənərək, əqli gerilik problemləri uşaqların təlim və həyata uyğunlaşma problemlərinə derindən nüfuz edərək M.Montessori belə bir nticəyə goldi: əqli gerilik - ilk növbədə, pedaqqogikanın problemidir, tibb elminin yox. Bu problemi xəstəxanalarda yox, təhsil müəssisələrində həll etmek lazımdır. Bunu sübut etmək üçün M.Montessori 1889-cu ildə Turin konfransında məruzə ilə müvəffaqiyətə çıxış etdi.

Onun tezisləri dinleyicilərde olduğca güclü təsəssürat yaratdı. Tezliklə Roma Universitetinin əsasında Ortofreniya kafedrası açıldı və bu kafedra M.Montessori başçılıq etdi. M.Montessori bu kafedrada öz məşhur metodunu işləyib hazırladı. Nticələri elan etmək vaxtı gələndə, məsələlər imtahan götürənlərin qarşısında maraqlı bir mənzərə meydana gəldi: Montessorinin qeymənlüyətindən uşaqlar yazı, hesablama və oxu bacarıqlarında adı uşaqları qabaqlayırırdılar. Bu fakt Mariyanı dəhsətə gotirdi: aydın oldu ki, ənənəvi məktəbdə uşaqların təlimi nə qədər zəfi effektlə quşurulur.

XIX əsrin 90-ci illərində İtaliya Qadınlar Liqası Romada əqli çatışmazlıqları olan uşaqlar üçün korreksiyədinci məktəb açmaq haqqında qərar qəbul etdi və şübhəsiz ki, məhz Mariya Montessori həmin məktəbə direktor təyin olundu. Bu, o dövr üçün eşidilməmiş, görünməmiş bir iş idi: oligofren uşaqları oxutmaq! Əvvəller belə uşaqlarla heç kim məşğul olmurdur, onları inkişaf etdirmirdilər, oxutmurdular.

Başlangıç üçün Mariya Montessori sağırdları maksimal dərəcədə komfortlu öyrədici mühitlə təmin etdi ki, bunu o dövrün pedaqqogikasında inqilabi dəyişiklik hesab etmək olardı. Axi hətta normal uşaqlar üçün olan məktəblərdə də zülmət mənzərəsi ididə və zorakılıq (caza, xüsusun cubuq cəzası və s.) tətbiq edildi. M.Montessorinin məktəbdə zorakılıq qadağan idi. Otaqların mebellə təminatı və tərtibatı iso uşaqların boyuna, fiziki və yaş xüsusiyyətlərinə uyğun olaraq seçilirdi.

Təhsilalıların fiziki inkişafına üstünlük verildi: tibbi müayinələr, temiz, açıq havada məşgələlər, gimnastika - bütün bunnar məktəbə adı bir şey oldu. Linquistika üzrə tapşırıqlar, sensor bacarıqlarının inkişafı, uşaqlara mədəni-gi-giyenik planda bacarıqların aşınması və Mariyanın məqsədyyənlü fəaliyyəti öz təsirli nticələrini göstərdi.

Montessori metodu

Montessori metodunun mahiyyəti belə idi: hər bir uşaq özlüğündə qiymətlidir və məhz onun fərdiliyi öyrənmə prosesində hər şeydən yüksəkdə tutulur. Bu haldə hem ceza, hem də rəqəbtən-dirmə zərərlidir: uşaqlar şəxsi motivasiyasını rohbar tutaraq, bundan sevinc alaraq oxumalıdır.

Montessorinin tərbiyə metodu da maraqlı idi: uşaqlar yerinə yetirdikləri hər hansı bir işin (əməlin) nticəsini sizə göstərdikdə, sizden reaksiya gözləkdir, "Sən dahisen", "Bunu heç kim edə biləzdə ki, sən etdin", "Aferin, sənən yoxdur" deməkələ onun şəxsiyyətinə osassız teriflər yağıdır. Bu işe narsissizmə və ya egoizmə gətirib çıxara bilər. Mələmət kər, hər zaman hər hansı bir iş (əməl) gözlənildiyi kimi, uğurlu alınmayaçaq. Bu işe uşaqlarda ruh düşkünüyü və özünənin azalması deməkdir. Bunun yerinə "Bu gördüyü iş növbəti uğurun başlanğıcıdır", "Bu hərəkətin moni sevindirdi", "Bude-fəki rəsmiñ çok gözəl alımb, bir az da çalışsan daha real görünəcək", "Bu tapşırığı belə təzə həll etməyin sənin üçün uğurdur" kimi ifadələrlə uşağı rəqəbtəndirməyi təsviyyə etdi.

Montessorinin fikrincə, gündəlik həyattan götürürlən praktik məşğələlərlə uşaqların müştəqilliyini inkişaf etdirmək, möhkəmləndirmək lazımdır. Uşaq bağçası uşaqlara, ilk növbədə, sərbəst geyinməyi, yuyunmağı, elementar məişət bacarıqlarını öyrədir. Bu zaman uşaqlar na ile, ne qədər və necə oynaması üçün uşaq özü öhdəsindən gölə bilmir, bir az kömək edirdi. Lakin Montessori uşaq müəssisələrində hər şeyə tam icazə verilmesindən, hər-mərcilikdən və qarışlılıqdan səhhət də gedə bilmezdi:

- * Uşaqlar sakitliyə riayat etməli idilər, lakin əger onların emosiyaları aşidaşıdırsa, "buxarın buraxılması" üçün xüsusi otaq nəzərdə tutulmuşdur.
- * Məşğələlərdən sonra uşaqlar bütün oyuncaqları qaydaya salırdılar: yuyubilər, yerlərinə qoyurdular-seljiciliklilik belə formalasdırınlırdı.
- * Başqa uşaqların əlindən oyuncaqları almaq qadağan edilirdi: kim birinci onları götürürdüsə, o da oynayırdı - bu, yolverilən hərəkətlərin və "mənim-özgəmin" anlamlarının sərhədləri haqqında anlayışın formalasması üçün bünövrə idi.

Təcrübə göstərdi ki, Montessori metodu üzrə tərbiyə edilmiş psixi pozulmaları olan uşaqlar necə sərbəst, müstəqil və olduqca özüneinamlı olur, özlərinə xidmət və əsas məişət problemlərini həll edə bilirdilər. Bündən başqa, Montessorinin metodu ilə tərbiyə olunan uşaqlar şəxsi rəyə malik idilər və onu müdafiə edə bilirdilər. Başqa sözlərlə, hansi uşaqlar ki, onların "üstündən xətt çəkilməmiş", cəmiyyətin tamhüquqlu üzvü olur, həyata tamamilə uyğunlaşdırırlar.

Mariya Montessori metodunun universallığı ondadır ki, o, həm ev şəraitində tamamilə sağlam uşaqların inkişafı üçün və həm də əsas təhsil sisteminə əlavə kimi tətbiq edilə bilərdi.

Məşhurluq

Getdikcə məşhurlaşan Montessori metodu sürətli templərlə İtaliya təhsil sistemində kök salmağa başladı. Bütün ölkə üzrə Montessori pedaqqoji kursları açıldı.

M.Montessorinin şöhrəti xarici ölkələrə yayıldı və İtalyan novator-pedaqqojunun yanına Avropa ölkələrindən, ABŞ-dan və Rusiyadan elm xadimləri və müəllimlər gəlməyə başladılar. Beləliklə, məşhur Yuliya Fausek de İtaliyada olduğundan sonra Rusiyada məşhur metod üzrə ilk uşaq bağçasını yaradı.

Təzliklə belə məktəblər hər yerdə açılmağa başladı. Mariya Montessori məhəzirələrə bütün dünyaya gəzib dolandı. Mariya dəstək olaraq hakimiyyət nümayəndələri çıxış edirdilər. 1922-ci ildə İtaliya hökuməti onu dövlət məktəb müfəttişi təyin edir, Montessori İspaniya, sonra Ingiltərəye dəvət olunur. 1929-cu ildə Montessorinin oğlu Mario ilə birlikdə Amsterdamda bu gün qədər fəaliyyət göstərən Beynəlxalq Montessori Birliyini (AMI) təşkil edir. Beləliklə, onun nüfuzu Avropa akademik dairələrində daha da artıraq başlıyır.

Elit təbəqənin dəstəyi ilə Montessori öz nəzəriyyəsini bütün dünyaya yaydı, kitablar yaznaq, mükafatlar almışa başladı. 1949-cu ildən 1951-ci ildə təqədər onu üç dəfə Nobel mükafatına təqdim etdilər, lakin bu, nticəsini qaldı.

Hətta II Dünya müharibəsi də Montessorinin şöhrətinin yayılmasına mane olmadı. İtaliyada faşizm hökm sürəndə də hakimiyyət novator-pedaqqoqa dəstək göstərirdi. Mussoliniñ özü Montessori programının məktəblərə tətbiqinə və onun təşkil olunmasının maliyyələşdirilməsinə göstəriş verdi.

Lakin 30-cu illərdə, Cuzeppe Lombardo Radice təhsil naziri təyin ediləndə Montessori idilliysi bitdi: onun məktəbləri kütləvi surətdə bağlanmağa başladı, Mariyanın özünü isə hətta plagiata ittiham etdilər: guya onun ideyaları o dövrü kifayət qədər məşhur pedaqqolları olan Aqassi bacılardan oğurlanmışdır.

Bununla Mariyanın beynəlxalq səfərlərinin maliyyələşdirilməsi də dəyandırıldı. Bu isə M.Montessorinin çox öyrəşdiyi məşhurluğunun aşağı düşməsi idi. Sonra o, öz qonaqpərvər qapılarmı onun üzünə açan Niderlanda köçür və orada öz fəaliyyətini davam etdirir. Mariya Montessori 82 yaş tamam olmadan dünyasını dəyişdi və Nordviq şəhərciyinin katolik qəbiristanlığında dəfn olundu.

Montessori metodunu bir çox müsər pedaqqollar olduqca qiymətlidir: hər şeyi təcəlül etmək, lakin bəzi məqamlar əhəmiyyətli dərəcədə tenqidi meruz qalır. Bu, məsələn, yaradıcı başlangıçın inkişaf etdirilməsi, siyaseti-rollu oyunlardan təmamilə imtina edilməsi, uşaq fəaliyyətinin məhdudlaşdırılması və s. kimi problemlərdir.

Lakin tərbiyə sisteminə Montessorinin verdiyi töhfələri inkar etmək mümkün deyil. Bu gün Montessori pedaqqoqası haqqında elit pedaqqoq kimi danışırlar. Böyük Britaniya şahzadəsi Harri də Montessori pedaqqoqası əsasında tölməmişdir.

Mariya Montessori YUNESKO tərəfindən pedaqqoji təfəkkür üsulunu müəyyən etmiş pedaqqoq kimi tanımışdır. Müqayisə üçün qeyd edək ki, YUNESKO məvcudluğunun bütün tarixi ərzində Montessoridən başqa dəha üç pedaqqoquna buna layiq görmüşdür. Bunlar - amerikalı pedaqqoq Con Dyui, alman pedaqqoq Georg Kerşensteiner və sovet pedaqqoq Anton Semyonoviç Makarenkovdur.